


Türk şairinin kitabı Azərbaycan yazıçısının tərcüməsində



Ankarada TÜRKİYE İLİM VE EDEBİYAT ESERİ SAHİPLERİ MESLEK BİRLİĞİNİN (İLESAM) Genel Başkanı Mehmet Nuri Parmaksızın ingilis və türk dillərində "Qaranlıqda bir işıq" adlanan (A Light in the Darkness) şeirlər toplusu çapdan çıxıb. Kitabda toplanan şeir mətnlərini ingiliscəyə Azərbaycan yazıçısı Kamran Nəzirli çevirib.

Kitab 1000 nüsxəylə Efsun Yayınları Nəşriyyat evində nəşr edilib. Kitaba türk şairi və filosofu Mehmet Nuri Parmaksızın son illərdə yazdığı şeirlər daxil edilib.

Qeyd edək ki, Mehmet Nuri Parmaksız həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və onun dəstəyi ilə Azərbaycan şair və yazıçılarının əsərləri Türkiyədə vaxtaşırı yayımlanır.

Mehmet Nuri Parmaksız Türkiyə Qazi Universitetinin Türk dili və ədəbiyyatı fakültəsini bitirib, şeir və esseləri Türkiyənin müxtəlif ədəbi dərgilərində, o cümlədən İlk Yaz, Erciyes, Sarmaşık, Gülpınar, Simav Anadolu, Maki, Hisler Bulvarı, Kümbet, Karınca, Bizim Ece, Size, Çağrı, Bizim Külliye, Edebiyat Otağı, Berceste, Türk Dili və başqa ədəbi jurnallarda çap olunub. O, 2006-cı ildə İLESAM Yönetim Kuruluna seçilib və əvvəlcə Başkan yardımcısı, sonra isə Genel Başkan seçilib.

Türk ədəbiyyatı və şeirinə xidmətlərə görə "Türk Şiirine və Kültürünə Hizmet Ödülü"ne layiq görülüb. "Mektuplarıyla Cahit Sıtkı", "Mogan Şiir Akşamları", "Mogan Şiir Akşamları", "Anne Konulu Şiirlerden Seçmeler" antoloji topluların müəllifidir.